Azerfon MMC AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 17, 3005-ci məhəllə. Tel.: (+994 12) 498 07 30 www.nar.az



# ABUNƏÇİNİN QEYDİYYAT FORMASI

	Abunə nömrəs		SIM kartın seriya nömrəsi	
	Tarif	Qiymət (AZN)	Qeyd	Limit (AZN)
	Abunə nömrəs		SIM kartın seriya nömrəsi	
	Tarif	Qiymət (AZN)	Qeyd	Limit (AZN)
		1. ABUNƏÇİ HAQ	QINDA MƏLUMAT	
🔵 Fiziki şəxs			🔵 Hüquqi şəxs	
•	🔿 AR vətəndaşı 🔵 X	arici vətəndas		) Xarici təşkilat
	-			
Adı	5		Hüquqi şəxsin adı 🔄	
Ata adı	Doğum tarixi			yətli nümayəndəsinin
Qeydiyyat ünvanı 🔜			sənədinin nömrəsi 💷	
			VÖEN	
Doğulduğu yer			Qeydiyyat ünvanı 🔤	
Poçt indeksi				
Ölkə			Ölkə	
Əlaqə telefonu			Əlaqə telefonu 🔤	
E-poçt			. 5	
Abunəçinin yaşadığı şa	əhər və ya rayon, qəsəbə və	ə ya kənd	Əlaqə üçün şəxs	
				Soyadı
Abunəçinin yaşadığı kı	üçə/kvartal			E-poçt
Abunəçinin yaşadığı e	v/mənzil		Əlaqə telefonu/Faks	
Sanadin adı 🔿 Savs	siyyət vəsiqəsi 🔵 Passpo	rt		ekvizitləri
		. u	(bankın adı, hesablaşr	ma hesabının nömrəsi)
Fin	Nömrə			
Verilmə tarixi				

# 2.SATIŞ MƏNTƏQƏLƏRİ HAQQINDA MƏLUMAT

Satıcının kodu	Satış məntəqəsinin kodu	Saticinin imzasi
Distribüterin adı	Ünvanı	
Dilerin adı	Ünvanı	
		ın düzgünlüyünə zəmanət verirəm və bunu imzamla təsdiq edirəm
	t forması"-nda haqqımda qeyd olunan məlumatı	ın düzgünlüyünə zəmanət verirəm və bunu imzamla təsdiq edirəm
Mən <sup>«</sup> Abunəçinin qeydiyyat	t forması"-nda haqqımda qeyd olunan məlumatı	ın düzgünlüyünə zəmanət verirəm və bunu imzamla təsdiq edirəm

Tarix 📖

# ABUNƏ MÜQAVİLƏSİ

Hazırkı ABUNƏ MÜQAVİLƏSİ, (bundan sonra "Müqavilə" adlandırılacaq) "\_ 20 

## ADI, ATASININ ADI, SOYADI

( §XXSIYYƏTINİ TƏSDİQ EDƏN SƏNƏDİN SERİYASI, NÖMRƏSİ, VERİLDİYİ ORQANIN ADI VƏ VERİLMƏ TARİXİ (bundan sonra "Abunəç" adlandırılacaqı digər tərəfən. "Azərfon" va Abunəç blundan sonra bu Müqavilədə birlikdə "Tərəflər" və ayrı-ayrılıqda "Tərəf" kimi də adlandırılacaq.

## 

Madda 1. OMUMI MUDUPALAR
1.1.1.Bu Müqavilde nazvrda tultılmuş şərtlər "Azerfon"un mobil rabitə şəbəkəsinə qoşulan bütün abunəçilərinə tətbiq olunur. Bu Müqavilənin imzalandığı tarixdə qüvvədə olan "Azerfon" xidmətlərinin göstərilməsi şərtləri, qaydaları və xidmətlərin qiymətləri Müqavilənin 7.5-ci bəndi ilə nəzrda tultılmuş qaydada "Azerfon" tərəfindən bürtərəfi qaydad dağışdirilə bilar.
1.2. Abunəçi bu Müqaviləni imzalamaqla bu Müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir.

Abunaçi bu Müqavileni imzalamaqla bu Müqavilenin büfün şertlerini qəbul etdiyini tasdiq edir.
 Hadda 2. ANLAYIŞLAR
 SİM kardı - 'Azardon' şebeksində işləməsi üçün Abunaçi tarəfindən istifadəsində olan telefon ve ya digar rabita cihazına quraşdırtlerin ve həmin Abunaçi barde melumatı, telefonu tahtikkesizlik məlumatını və fardi telefon kitabçısı melumatını dayanı, habelə həmin telefon ve 'Azardon' şebeksenind gei komponentisri arasındar arabitan tismin edən Abunaçinu eyniləşdirmə moduldur. 'Azərdon'un nəbit kesizlik məlumatını və fardi telefon kitabçısı melumatını dayanı, habelə həmin telefon ve 'Azərdon'i şebeksenind digar komponentisri arasındar arabitan tismin edən Abunaçinu eyniləşdirmə moduldur. 'Azərdon'un kata xidmetlərinin dəstarlərində silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima silfadə dima berinaşi tiçün şerininə yeniləşdirmə mönrələri' kardını silfadə dumaşdı yavalını maxışdı silfadə dima berinaşdir. Katırdı na massudar və Azındıray yenilən Nönreninörnələr yalını həmin Abunaçi tərəfindən telefon və 'Azərdon'' tarəfindən telefon' və 'Azərdon'' tarəfindən tabita tiştində dima sorra 'Nönreninörmələr' adındıraları yalı yalı yalı bi Müqavilənini şettiləri tarafıları dilaşti. Yazıfına ve qilgər vasılatları məxusudur və Azındıroy'ə yalını münveqatla istifadə duşun bi bilən və tabit kidmətlərinin tərəfindən gisterinin telefon və 'Azərdon'' tarəfindən gisterinin məxusudur və Azərdon'' tarəfindən gisterinin telefon tabit adı digar taştakırı ve digar vasılatları məxmusudur və Azərdon'' tarəfindən gisterinin telefon tabit. "Azərdon'' tarəfindən gisterinin telefon yalı tabit yalı va digar vasılatları məxmusudur və Azərdon'' tarəfindən gisterinin telefon tabit digar tabita ve digar vasılatları interet səhitəşində yerləşdirilən təkitada müddələn tabitadı tabita tabitadı tabitadı tabitadı tabitadı tabitadı tabitadı tabitadi tabitadı tabitadı tabitadi tabitadı tabitadı tabitadi tabit

## Idə 3. MÜQAVİLƏNİN MÖVZUSU

Madda 3. MÜQAVILeNIN MÖVZUSU 3.1 Hazirki Müqavilaye sasaan, Yazerfon' Abuneçini Nömrə ileinömrelerlə təmin edir, açıq rabitə xettini ayınır və Xidmətlərin göstarilməsini tamin edir, Abuneçi isə öz növbəsində bu Müqavilə və müvafiq Tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim ulunan Xidməttərdən istifadə edir və Xidmətlərdən istifadəya gör amilvafiq ödənişləri həyata keçirçir. 3.2 Abuneçi Azərbaycan Respublikasında müvəqqəti olan ecnəbi şaxs olduğu təqdirdə, seçilmiş Tarifin şərilərinə müvafiq olaraq Xidmət Müqavile imzalandıqdan sorna Nömrenin aktivləşdirilməsi tarixindən etibərən 30 (öluz) taqvim günü azində təqdim olunur və bu müdədin sonuncu günü Abuneçi tərəfindən Müqavilə üzrə öhdəliklərinin tam icra olunması şərti ilə Xidmətin dayandırılması ilə Müqavilə avtomatik olaraq Qüvvədən döyniş həsətu olunur.

olaraq quvvadan duşmuş nesab olurur. Madda 4. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİLLƏRİ 4.1. "Azərfon" Abunaçin Alamaçin Alamaçin Alamaçin Alamani Astaraş şistem" vəstəsilə dəntifikasiye edərak. "Rəbib müasəisələri (oparatorlar) rəfindar nəbbu vəstələrinin astaraş zaman talıb dununa şətirlər" aygun oların, "Azərfon" un Pacışamalı İnkişaf və Naçiyyat Mazirliyinin vəli rəfindarı nəbbu vəstələrinin astaraş zaman talıb dununa şətirlər" aygun oların, "Azərfon" un və Rəqamalı İnkişaf və Naçiyyat Nazirliyinin vəli rəfindarı nəbbu vəstələrinin satışı zaman talıb dununa şətirlər" aygun oların, "Azərfon" un və Rəqamalı İnkişaf və Naçiyyat Nazirliyinin vəli rəfindarı nəbbu vəstələrinin satışı zaman talıb dununa şitirlər" aygun oların, "Azərfon" un və Rəqamalı İnkişaf və Naçiyyatı Nazirliyinin vəlid məluməçinin saçıytir artifi izər nəzərdə tulurulunış ilkin dəsin şəbbiğin ödənşi həyata keçirdikdərə norna Nürrərinömrələr və SİM kartlaşlim kartlarla-SİM kartlafətlərin odir və Nörnərininömrələrin rabitə xətirli 24 saat müddətində aktivləşdirir; 4.12. Abunaçının müraciti asasında ona" Azərfon" un və başdınındarı odir və sinfləri haqında məlumət vərir; fasləsiz şəkildə və yüsəki texnik keyfiyyət taləbirənin açura və sinfləri naştiri edir. 4.1. "Azərfon'ın hüsudiləri: 4.2. "Azərfon'ın hüsudiləri:

4.1.4. Canurvericiliyn laebieri nazare alınmaqia, Qaydalara uyğun olaraq Abuneçiye texniki qulluq teklif edir.
4.2. "Azarfon'ın höuqular.
4.2. "Azarfon'ın höuqular.
4.2.1. Abuneçiden orun bu Müqavile üzre öhdeliklərinin tam, vicdanla ve taleblare uyğun qaydadı izra edilməsini taleb etmak;
4.2.2. Xidmetin ve ya Şəbakənin texnik iparametrlərinə, o cümlədən telefonun ve digər rabita vasitalərinin konfiqurasiyasına təsir edə bilən istənilən dəyişkliklər otmak;
4.3.2. Qaydadı və tarifləri Müqavilənin 7.5-ci maddəsi ilə müqayan edilmiş qaydada birtərəfii qaydada daylşdirmək;
4.2.4. İstənilən vax Abuneçinin balans limitini artırmaq vay Müqavilə gərtlərini yerinə yetirmədiyi halda orun balans limitini azartımaq;
4.2.5. Abuneçinin "Azərfon" ilə bir neçə abune müqavilə gərtlərini yerinə yetirmədiyi halda orun balans limitini azartımaq;
4.2.6. Abuneçinin "Azərfon" ilə bir neçə abune müqavilələri barabı müqavilələri yeti abunə müqavilələri zərabitardin məkişi kaya daylarılara yeti abusa müqavilərini yerinə yetirmə yetirməş vetirməqiyi halda, abuneçi ilə bağlanmış digər abunə müqavilələri ye ya bir abune müqaviləri bira hərabisabırından müxiqalisi zə istifadəsina barinə çən örmə olduda və həmin müqavilələri ye ya bir abuse müqavilərini balanı sabalından müxiqali matayişi taraşı abunə müqaviləri balan sabalından müxiqali matayişi taraşı abunə müşaviləri ya ya bir abuse müqavilərini balan sabalından müxiqali matayişi taraşı abunə müşaviləri balanışı balcayi müqaviləri taraşı abunə müşaviləri balanışı balcayi müqavilə üzrə Abunəçini balanışı başaşı başanından müxiqali taraşı dayları balanışı müxiqali taraşı ya bir abune müşaviləri balanışı balcayi müqavilələri və ya bir abuna müxiqi balaşı balcayi müqavilələri və ya istifadəsina taqdım edilmiş Nörmələrinönmərləri digər şaşasləri bifadəsina taqdım edilmiş Nörmələrinönmərləri digər şaşasləri bifadəsina taqlışı taşışı abuna müxiqa yatınış taşı balaşışı taraşı yatış balaşı balaşı taraşı yatış balanışı

4.2.8. Abunçının Muqavile ile nözerde uluumuş navqu ve üncemenere vea cunzyan ramakır. Abunçısın alunma termenek;
4.2.9. Bu Müçavilenin 3.-cü maddesi ile müeyyen olunan hallarda Müqavile üzre öz öhdeliklerinin icra olunmasını dayandırmaq ve ya Abunçışın elunuma termenek;
4.2.9. Bu Müçavilenin 2.7.-ci bendine uyğun olaraq heyata keçirilen "Xzerfon" şəbekesinden nömre daşınması halında diger operatorun şəbekesin daşınan nömre üzre öz öhdeliklerinin icra olunmasını dayandırmaq ve ya abbunçışın elunuma termeden. Müçavilenin 2.7.-ci bendine uyğun olaraq heyata keçirilen "Xzerfon" şəbekesinden nömre daşınması halında diger operatorun şəbekesin daşının özrə öz ödheliklerinin icra olunmasını darat heyata keçirilen "Xzerfon" şəbekesinden nömre daşınması halında, lakin bele nömre üzrə evviki tekommunikaşıya operatoru qaşışında ödheliklerinin icra mayerine yetirilenineğit taşdıdışı adıma öz ödheliklerinin icra olunmasını darat meşine yetirilen özerbekesinden nömre daşınması halında, lakin bele nömre üzrə evviki tekommunikaşıya operatoru qaşışında ödheliklerinin icra mayerine yetirilenineğit taşdıdışı bel nömre üzrə öz ödheliklerinin icra dunmasını darat heyata keçirilen "Azerfon" in şəbekesinden müzrə öz ödheliklerinin icra olunmasını darat heyata keçirilen "Azerfon" in şəbekesinden müzrə öz ödheliklerinin icra dunmasını daratı daşındırmaşını kaşınması halında, lakindəri olunmasını daratı daşındırmaşını daratı daşındırmaşı terihindəli taşdıdışı taşınması halında şadıdırmaşı even yetir idenin müzrə yetir yetirdini terihinden müzrə öz ödheliklerinin icra dunmasını Azerbaycan Respublikası Raqemsal İnkişaf ve Naqliyyat Naziriyi terəfinden müzyayın ediniş yetirdeni daşıdı dara

Olufināšini Azdrakycali Respublikasi netarinsa imspai un regrijas retering teorema integrijas teorema integrijas integ

4.3.0, 4.3.1 və Kauru existenci və existenci və balanı tara tarafı alan arasmiləşdirilməsindən və belə üçüncü şəxsin istifadəsinə veniməsindən imuna etmək höyquqna malikdir. 4.2.14. Abunaçı müradət etdiyi halda, uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Canununun tələbləri nəzərə alınmaqla təmin

malumatandhatarda baş veran ner ramsı deyşəkmen bereve Poenin a verma sevenin a sevenin a sevenin aşı SIM kartlism kartlari-SIM kartle-SIM kartlar və ya SIM kartdakı/Sim kartlarakı/e-SIM kartdakı/e-SIM kartlardakı hər hansı atın sevenin çoxarılmansasın, qanunsuz kommenyisya maşəddi silfadə edilməməsini təmin etmək və ya həmin məqsədlə Sim im kartlari/sIM kartlı-SIM kartlarbaşqa şəxsə mütəmədi və ya daimi istifadəyə, habələ mütəmədi gəlir (mərtləsi) aldə etmək di sevenin çoxarılmansasın, qanınmadı:

melunatin suratinin cycanimamasim, qanunsuz kommeniya magsadile istinade deumermeane winni teviene voj terene estati kartiki kartalinekse jako kartantekse jako

üzərindən baş vermiş islənilən hadisələrə, "Azərfon"a və üçüncü tərəflərə dəymiş bütün zərərə və itkiyə görə qanunvericiliyə uyğun olaraq tam məsuliyət daşımaq; 4.3.8. Şabəkə, Xidmət, SİM kart/sim kartiarle-SİM kart/e-SİM kartlər və ya ödəniş kartlarını hər hansı qeyri-qanuni və ya qeyri-etik məqədər, cinayat məqəsdəri və ya inzbalı vətallari üçün istifadə etməmək; 4.3.10. Normən həsabında danı ya inzbalı vətalları öçlətərə bilən qurğulardın istifadə etmərmək; 4.3.10. Normən həsabında danı pul vəsatilmin gəri dədəniməmək şavtı ilə, yalınz "Azərfon"un rabita xidmətlərinə görə yaranmış borcların 64.3.10. Normən in tələbinə essən Nömrənin depozit həsabına (kredit limitin artırılması və ya rominq xidmətlərinə görə yaranmış borcların 74.3.19.

məbələğ ayırmaçı; 4.3.12: Momranin balansı limitlini artırmaq və ya azaltmaq üçün "Azerfon"a rəsmi müraciət etmək (e-müraciət, zəng və s.); 4.3.13: Azerfon"un təqdim etdiyi texniki imkanlar daxilində Nömrənin balasından digər xidmətlərin haqqını ödəmək; 4.3.14: Bu Müqavilədə nəzərdə tutulimuş Xidmətlərdən imtina etmək istədiyi halda, "Azerfon"a bu haqda əvvəlcədən rəsmi yazılı qaydada 4.3.14. Bu Müqavilada nazarda tululmuş Xüdmetlerdən imtine etmek istadığı halda, "Azerfon"a bu haqda avvaicadan məsmi yazalı qaydada müraciat etmek, "Azerfon"un yazılı razılığı olmadan Nömrədən/nömrələrdən üçüncü şəxslərə zəng mərkəzi (telefon məlumat mərkəzi) xidmətləri göstemmərk və Abunaçl tərəfindən seçlimiş Tarif üzer Nömrəfindənləri üzer körun könterləri körun könterləri körun könterləri üzer körun könterləri üzer körun könterləri körun könterləri körun körun könterləri körun körun körun könterləri körun körun könterləri körun körun körun körun könterləri körun körun könterləri körun körun körun körun körun könterləri körun kör

4.4.5. Pacholin tereminen tequin olucian sejum varvesinto rain pareira seçinek, nuvain şerier ve Cayualad uygur olarad, olu uyar la evaz etmek.
4.4.4. Seçilmiş Xidmeti müvafiq ehata dairesində istifadə etmek;
4.5.5. Bu Müqarılenin qüvvafiq olduğu müdatar ezində "Azerfon" terəfindən müəyyən edilmiş qaydada (Müştəri Xidmətlərinə müraciət etmekle və ya müvafiq qısa nörməyə SNK3 göndərməklə) reklamın göndərilməsindən istənilən vaxt imtina etmək və ya yalnız arzuladığı reklamın yayınılamınas üçün müraciət etmək.

Maddə 5. ÖDƏNİŞ ŞƏRTLƏRİ 5.1. Hazırkı Müqaviləyə əsasən Abunəçi tərəfindən istifadə olunan Xidmətin dəyəri icra olunma tarixində qüvvədə olan Tariflərə əsasən

5.4. Abunaçiya göndərilən har hənsi bildirişin və ya həsəb-fakturada göstərilən hər hənsi məlumatın, məbləğin və ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Ayadı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Ayadı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Ayadı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Ayadı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Ayadı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Ayadı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Bakı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allalıdır. Bakı ya bakça tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. Belə allar ya bakına keçinləşilər nəğd, elektron (nağdızı), bank pul köçürməsi və ya Nar ödəmə karttan vasitəsi ilə həyata keçinlə bilər; 6. Ödərişi ya Azənbaçıan Manak keçinlərəbi. Adanı ya ya başta keçinlərəbi, ödəniş tapşırığında Müqavilənin nömrəsi, həsəb-faktura nömrəsi (təqdim olunan halda) və Abunaçinin Nömrəsinönrələri göstərilməldir.
5.9. Rabita Adını ya bakı bakçılı ya başta keçinlərəbi, ödəniş tapşırığında Müqavilənin nömrəsi, hesəb-faktura nömrəsi (təqdim olunan halda) və Abunaçinin balansı limitin ik keçməsinə əsaalanaraa, Xidmətdən istifadəye məhdudiyyətlər tətbiq edə bilər.
5.11. SMS bildiriy və Həsəb-faktura növdə həsəblaşına dövrünün əvvəlində taqdım edilir.
5.13. Müvadiş həsəblaşına dövrü və zində göstəriləri, lakin nəbət-fakturaya daxil edinilərə dilir.

zamani Xdmelardan istifadaya göra yarana bilacak mebiağ növbeli hesablaşma dövrü üzra taqdım olunan hesab-faktura(lar)da öz eksin tapmaldır. 5.14. Abunaçı "Azerfon" taqdım etbiyi resmi müracieli esasında, istifade etdiyi Tarife sasıan müvafiq mebiağı tubuna fakturanı və yalırız çıxan zanglarin (SM). DATA) açıçılamasımı (siyahısını və sarifyyatı) və beynəkalıq rominq zamanı dazil olan zanglarin açıdamasımı (siyahısını və sarfiyyatı) alda edə bilar. 5.15. Hazırkı Müqavileya esasan göstərlien Xidmətlərə görə hesab-faktura Abunaçi tərəfindən müəyyən edilmiş ünvana (elektron poçt, qevdiyyət və ya faktik ünvan), Abunaçiyə və ya Abunaçının səlahiyyətil nümayendəsinə taqdım edilir. Abunaçinin ünvanına gördərilən bülün hesab-fakturan fakturalır Abunaçi tərəfindən həmin hesab-fakturan ödənilməməsinə əsasa ola bilmaz və buna görə "Azərfon" alanə bilyət görə Sifa Abunaçi tərəfindən həmin hesab-fakturanın ödənilməməsinə esasa ola bilmaz və buna görə "Azərfon" alanə bilaraşı bara yatanına və balananı "Azərfon" un Xidmətlərindən istifadə edinyat dərəcadə müsbətər dirası bilara beshə fakturanın çatarılınaması Abunaçlı tərəfindən asılı olmayara, Abunaçi "Xəarfon"un müvafiq Xidmətlərindən istifadə etdiyi. Sifa Abunaçim saçdıri Tarif üzrə sayla abuna haqınının tuturimas onun aylıçı balası filmitini aşa bilar. Abunaçi istifadə etdiyi Xidmətlərin haqı da 6.1 Rəbunqi Azərbaycan Respublikasının qanuverinliyine uyğun olaraq, bu Muqavilənin şərtlərinin tam və ya qismən yerinə yetiriməməsinə efför məsuliyyət daşıyır. 2. "Azərfon" tarəfirdən haxirki Müqavilə üzrə örbdiklikirin tam və ya qismən yerinə yetiriməməsi, o cümidən Xidmətlərin qisulu olması neticəsində Abunaçiya birbaşa və ya dolayısı la dəşına mayuz qismən yerinə yetiriməməsi, o cümidən Xidmətlərin qüsulu olması neticəsində Abunaçiya tubuş dəşı ilə mədixdilərinə tarına yaş qismən yerinə yetiriməməsi in azərdə tutulınış dörəli ilə maddular. 2. "Azərfon" Abunaçiya ilə hazəri hadıdıların tarına yaş qismən yerinə yetiriməməsi, o cümidən Xidmətlərin qisulu ulması nəticəsidə Abunaçiy

64. Abungi bu Müqavilan imzalamadja, öz istifadesinda olan Nömreya/nömrelere reklam valve ya diger eylence xarakterli SMS-lerin va /ve ya stenlen dögre melumatlarn daku olmasına öz razılığı gelirler ki, hazırla Müqavila Azarbaycan Respublikasının qanunvariciliyina uyğun olaraq tartib edilib ve tarzimlenir. Tarafler razılığa gelirler ki, hazırla furazılığa gelirler ki, hazırla Müqavila Azarbaycan Respublikasının qanunvariciliyina uyğun olaraq tartib edilib ve tarzimlenir. Tarafler razılığa gelirler ki, hazırla furazılığa gelirler ki, hazırla Müqavila Azarbaycan Respublikasının müvafiq mehkame razıları aralı oları müzakire yolu ib balı oluna bilmayen müzakire tarazdına vevel Abunaçiye yazılı ve ya şifahi bildiriş, maları zalayarqı tazlaşır ki, ahata dairesinden velve ya Abunaçi tarafından istifade ataratı dira dirakterinden atızı adıraşı çiğaterin Atına kiraşı ya Abunaçiye yazılı ve ya şifahi bildiriş, ikarafıra hazılaşızı zah edilmişdir va Abunaçiye yazılı ve ya qeyterinde yayana göra "Azerfor" haşibi masılaşı ya abunaçiya balına haranazını qibarıları göstarin atışı yaşışı ya balınaşı tarasında ya hazılaşı ve isadı qeti ki, "Azerfor" nudo özaraşı yalındığı deriştir atısısında ediliya deyterinden etirze adıştışı ve isadı qeti ki, "Azerfor" nudo özaraşı yalındığı deriştir.
4. Abunaçi bu Müqavilen inzalmaqira razılaşıraşı ve isadı qeti ki, "Azerfor" nudo özaraşı yalındış balın har hansı maddı ve ya qeyri-maddı ziyana göra "Azeffor" haşı bir masulyyet deşimir.
5. Bu Müqavilen ki matalınaqia razılaşış ve isadı qeti ki, "Azerfor" nudosarıda yalınış balın har hansı maddı ve ya qeyri-maddı ziyana göra "Azeffor" haşış bir masulyyet deşimir.
5. Bu Müşavilen ki haşış mada yaşış ve işiş ki ki kir kiraş yalını yalış yalış kiş ki kiş ettirinin maddı yaşış yalış yalış yalını azılış yaşış yal

## Madda 8 FORS-MAJOR

Madde 8. FORS-MAJOR
6.1. Bu Müqavile üzre fors-major hallar dedikde, Tereflerin Müqavile üzre öhdeliklarini yerine yetirmelarinin qeyri-mümkün olduğu zeizele, daşqın, epidemiya, pandemiya, epizotiya, yanğın, müharibe, inqilab, dövlet çevrilişi, salahiyyetil idakimiyyet orqanılarının ve şəxslərin, habele salahiyyetil diçar qurumların hüquqi aktarı va ya məhkmə qərarları və digar fövqaladı ve züyyetil va kai/ olmaqia, Tereflerin indesindən salı ölmayarı, Tereflerin məsuliyyet daşımadığı qarşısalınmaz hallar nəzardə tutlutur (bundan sorna "Fors-major" adlandırılacaqı).
8.2. Fors-major" halları məruz qaması nətlexərində Müqavile üzrə öhdeliklərini yerine yetir biməyən Təref həmin öhdeliklərin yerine yetir biməşən Təref həmin öhdeliklərin yerine yetirbimənsine görə məsuliyyet daşımı. Buna baxmayaraq, Fors-major hallarına hüqavile üzrə ödeliklərini yerine yetirbiməşin Taref həmin öhdeliklərin yerine yetirbiməşinə sası da bimaz.

öhdölkarinin yeine yetimimenseine essa ola bilmæz. Madde 9. MÜQAVILENIN QÜVYeDO OLMA MÜDDERI, XİDMETLERIN DAYANDIRILMASI V9 MÜQAVILEYE XITAM VERME 9.1. Bu Müqavile on uhar ki Tar efi mizaladığı tarkıdan (2.7-c) bende uyğun olaraq hayata keçirilən nörmə daşınması halında, belə daşınmanın uğurla hayata keçmasi tarkından etibarəni etibarən qüvvəşə minir və Müqavilə ilə nəzardə tutulmuş qaydada xitam verilənadak etibarih həsab 9.2. Azərbaycan Respublikasında müvəqqəti olaraq nə cənbi şaxsıtlər üçün nəzarda tutulmuş qaydada xitam verilənadak etibarih həsab 9.2. Azərbaycan Respublikasında müvəqqəti olaraq ilə nəcnbi şaxsıtlər üçün nəzarda tutulmuş Tarifar üzür Xidmetlər istisma olaraqla, Abunaçi Yazərdən' tərəfindən müvəqəqəti olaraq 9.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 4.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında müvəqqəti olarqı 5.2. Azərbaycan Respublikasında Müvəqəti müvəqqəti dayadınınınası müddəti keçdikdən dənla sonra Abunqə həmin xinənləti havətay 6.2. Azərbaycan Respublikasında Xidmətlərin müvəqqəti dayadınınınası müddət keçdikdən dənla sonra Abunqə həmin 8.2. Azərbaycan Baycan Müxanı Kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı kalaşı 8.2. Azərbaycan Respublikası kalaşı kalaşışı k

9.3. "Azerfon" aşağıdakı hallarda və öz seçimi və mülahizəsi əsasında bu Müqavilənin icrasını birtərəfli qaydada dayandıra və ya ona xitam : əçinin bu Müqavilə üzrə Xidmətlərdən istifadəsi nəticəsində "Azerfon"un texnoloji avadanlığına və xidmət keyfiyyətinə mənfi təsir

(a) Atumsprint bu Mügavlia üzra Xidmətlərdən istifadəsi nəticəsində "Azeron un texnurqu avaxısımışına və nəmər nəşəşiştiri göstərildikdə,
 (b) "Azeron"un avadanlığına aid texniki və ya profilaktik işlərin aparılması ilə elaşdar olaraq;
 (c) Atuncşi termindən "Azeron"un şəbbasi və ya rabita kanalları və silaslis ilə "Azeron"a, har hansi üçüncü şəxslərə və ya dövlətə ziyan yetirə biləcək xətanın və ya diger qanun pozuntusunun tördilməsini və ya tördillecəyini güman etmək üçün əsas(lar) olduqda;
 (d) Atuncşi termindən "Müqavilinin şərtirərin vəyinu olaraq ödəniş ödəlikləri yetmə yetirilməkildə;
 (e) Muqavilisinin 4.3.3.cu, 4.3.Fci, 4.3.Fci, 4.3.9.cu və 4.3.15.ci bandlərində göstərilən hallar olduqda;
 (in termində termindən tüquəlinini və və vələtləti kanalları və və və alları ilə termin termində termində yetmindəlidə;
 (e) Muqavilisinin 4.3.3.cu və allasilə ilən dərində və və və alları termində termindən termində termində termində termindən termində

(e) Müqavilenin 4.3.3-cü, 4.3.6-cü, 4.3.7-cü, 4.3.8-cü, 4.3.9-cü və 4.3.15-cü bəndilərində göstərilən hallar olduqda; (I) Haqqında külvəi informasiya və vətəlisələ elan edimliş və ya vuyanı (mar.2) ürvənin tervet səhlisində yerləşdirilmiş "Azerfon"un hazırda qüvvədə olan tarif paketlerindən vəlvə ya ayrı-ayrı imtiyazlarından, xidmetlerindən istifade qaydalarına müvafiq olarar; qüvvədə olan tarif paketlerindən vəlvə ya ayrı-ayrı imtiyazlarından, xidmetlerindən istifade qaydalarına müvafiq olarar; (g) "Azerfon"un wuxun razırdi internet sahlisatində yerləşdirilmiş və Nömrenininörmətlərin balansına(lanna) yüklənmiş məbləğdər(lərdən) istifada müddətine(lərinə) müvafiq olarar; (h) Abuncçi bu Müqavlə üzrə hər hasi öhdəliyini tarı və ya qismən yerinə yetirmədikda; (i) Fors-major va qanunverciliklə nəzərdə tululmuş (b) Fors-major va qanunverciliklə nəzərdə tululmuş Xidmətdən istifadə müddətə müddətən qartıclı 180 yüz səkseni təqvim günü əzində (nömrədə istifadə edilən Tarifdən asılı ölaraşı "Azerfon"un rəsmi internet saytında fərqil müddət müəyyən edilə bilər və bu halda hərnin müddət şamil olunur) nömrənin balansı atrırılmadığı halda;

halda; (i) Abunqci vəfat etdikdə (öldükdə) və ya məhkəmə qaydasında ölmüş elan edildikdə və ya məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və ya məhkəmə qaydasında faaliyvət abiliyvəti olmavan hesab edildikdə. (m) Dini ekstemizm əleyhinə xüsusi əməliyyətin aparılma zonasında rabitə xidmətlərinin göstərilməsi bu əməliyyəti aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər.

Tərəflər bu yazılı Müqaviləni qanunvericiliklə qadağan edilməyən qaydada bağlamaqla onun bütün şərt və müddəalarına öz razılıqlarını ifadə

edinər.		
<b>"AZERFON" MMC</b>	Abunəçi	
A.A.S	A.A.S	
İMZA	İMZA	
M.Y.	M.Y.	









Azerfon LLC AZ1102, Baku city, Nasimi district, 17, Mammadjafar Jafarov str., Block 3005. Tel.: (+994 12) 498 07 30 www.nar.az

Date

\_\_\_\_

1



# Subscriber's Registration Form

	Subscriber's number		SIM card series No	
	Tariff	Price (AZN)	Note	Limit (AZN)
	Subscriber's numbe	r	SIM card series No	
	Tariff	Price (AZN)	Note	Limit (AZN)
Natural person		1. INFOR	RMATION ON SUBSCRIBER	
Male Female	Citizen of AR For	eign citizen	Local enterprise	preign enterprise
Name	Surname		Legal person's name	
Patronymic	Date of birth		Legal person's authorized representa	ative's document number
Address of registration			TIN	
			Address of registration	
Place of birth				
Postal index			Country	
Country			Contact telephone E-mail	
Contact telephone			Contact person	
E-mail			Name	
City or town, settlement of village	e where Subscriber lives		· ·	Surname
			Patronymic	E-mail
Street/block where Subsc			Contact telephone / fax	
House/apartment where S	Subscriber lives		Legal person's bank details (bank name, settlement acc	ount No)
Document D card	Passport			
IN	Number			
Date of issue				
		2. Information ab		

Seller code	Sales Center code	Seller signature
		Seal
Distributor name	Address	Name, surname, telepnone number of the persor receiving the agreement
Dealer name	Address	
	racy of my information provided in the Subscriber's Regis	stration Form and certify this with my signature.
		istration Form and certify this with my signature.
I hereby, guarantee the accu	racy of my information provided in the Subscriber's Regis	

# SUBSCRIPTION AGREEMENT

This SUBSCRIPTION AGREEMENT (hereinafter referred to as the "Agreement") is signed on \_\_\_\_\_ 20 . betweer the following parties: "Azerfon" LLC (hereinalter referred to as "Azerfon"), established and operating in accordance with the legislation of the Republic of Azerbaijan, on the one hand, and

NAME, SURNAME, PATRONYMIC

## (

## Article 1. GENERAL PROVISIONS

Arrited 1. SCHCRAL PROVISIONS 1.1. The conditions of this Agreement apply to all subscribers of "Azerfon" who are connected to the mobile communication network. "Azerfon" service provision terms, rules and service prices valid on the date of signing of this Agreement may be unilaterally changed by "Azerfon" in accordance with clause 7.5 of the Agreement. 1.2. By signing this Agreement, the Subscriber confirms that he/she accepts all the terms of the Agreement.

By signing this Agreement, the Subscriber confirms that he/she accepts all the terms of the Agreement.
 Article 2. DEFINITIONS
 Sill card - Subscriber's identification module installed in the phone or other communication device used by the Subscriber to work in the "Azardin" network, which carries information about the Subscriber, phone security information and personal phonebook information, as well as provides of non-maintaino the phone and other components of the "Azardin" network. Sill card is provided by "Azardin" to retwork, Sill card that allows to activate and use Azardon's mobile communication services without using a University of the environment of the services to an expression. Since the service of the "Azardin" is organized to the Subscriber of the services.
 Sill card is a digital Sill card that allows to activate and use Azardon's mobile communication services without using a University information as write. Subscriber on the use of communication services. Numberly, assigned to a Subscriber can only be used by such Subscriber. The number(s) being to "Azardon' and are provided to the Subscriber only for temporary use, that is, as a means of connecting to "Azardon' communication services.
 "Servicit(s)" - is a telecommunication service provided by "Azardon' in the services moving freely within all endpoints of "Azardon', the proteic stormand expression services.
 "Servicit(s)" - is a telecommunication service provided by "Azardon' in the contract terminal diverse moving freely within all endpoints of the mobile station and appropring radio technologies.
 "Servicit(s)" - is a telecommunication service provided by "Azardon' in socratace with clause 75. of the Agreement.
 "Regulations" - puddelines (Indomation) worked out by "Azardon' and bacching the protecing the services provided to the Subscriber on the "Azardon' is providing by "Azardon' in concordance with the explanation, severice, appresent contain

Article 3. SUBJECT MATTER OF THE AGREEMENT 3.1 According to the present Agreement, "Azerfon" provides the Subscriber with a number(s), releases an open communication line and ensues the provision of Services, and the Subscriber uses the Services provided in the manner stipulated by this Agreement and at the relevant Tariffs and pays for the Services. 3.2 If Subscriber is a foreigner temporarily staying in the Republic of Azerbaijan, the Service is provided within 30 (thirty) calendar days from the date of activation of the Number after the signing of the Agreement in accordance with the conditions of the selected Tariff, and on the last day of this period, the Service will be terminated on the condition that the Subscriber fully fulfills its obligations under the Agreement. The Agreement shall be automatically terminated.

## cle 4. RIGHTS AND OBLIGATIONS OF THE PARTIES

Article 4, RIGHTS AND OBLIGATIONS OF THE PARTIES 4.1. Obligations of "Azerfon" \*Azerfon" identifies the Subscriber's information through the "Log in-log out and registration" inter-departmental automated search system" on the unified database of the Ministry of Digital Development and Transport. In accordance with the "Conditions of sale o communication devices by communication companies (operators)", after Subscriber is entered into the unified database of "Azerfon" and the Ministry of Digital Development and Transport in online mode and the initial payment amount on the Tailf chosen by the Subscriber which is it effect on the date of signing present Agreement is paid, Number(s) and SIM card(s)/e-SIM card(s) are provided and the communication line or the number is activated for 24 hours: 4.12. At the request of the Subscriber, Azerfon provides him/her with Information on "Azerfon" communication services, term of use of services and tarifts;

and tariffs: In accordance with the provides the Agreement, Azerfon provides the Subscriber with Services meeting high technical quality in an uninterrupted manner, except in the cases of necessary maintenance and preventive works. Offers maintenance to the Subscriber in accordance with the Regulations, subject to the provisions of the legislation. Rights of 'Azerfon': To require the Subscriber to fulfill its obligations under this Agreement in full, in good faith and in accordance with the requirements; To require the Subscriber to fulfill its obligations under this Agreement in full, in good faith and in accordance with the requirements; To make any changes that may affect the technical parameters of the Service or the Network, including the configuration of the telephone to unilatering change the nucles and tarifis in accordance with Affect 7.5 of the Agreement; To university change that the advance faith and the service of reduce the balance limit if the Subscriber fails to fulfill the terms of the Agreement; 4.1.3.

4.1.4.

4.2.1. 4.2.2.

425

Agreement; 4.2.5. If the Subscriber has several subscription Agreements with "Azerfon" or several numbers in use under one subscription Agreement, and if the Subscriber has a debt amount to "Azerfon" under one or more of those Agreements or numbers, Azerfon may deduct/write off the relevant amount from the balance account of numbers under other subscription agreements or a single subscription Agreement signed with the Subsi 4.2.6. Der; To limit the number of Agreements that may be signed between the Subscriber and Azerfon or the numbers to be used by the same

Subscreer; In case of termination of present Agreement, to give the Number(s) provided for the use of the Subscriber under this Agreement to other s or use such Number(s) for other purposes that are not contrary to the law; Not to inform the Subscreer about any actions of Yazerfor'that do not affect the rights and obligations of the Subscriber under the 4.2.7.

persons or use such Number(s) for other purposes that are not contrary to the law. 4.2.8. Not to inform the Subscriber about any actions of "Azerfon" that do not affect the rights and obligations of the Subscriber under the Agreement; 4.2.9. In the cases defined by Article 9.3 of this Agreement, suspend its obligations under the Agreement or unilaterally terminate the Agreement without providing an information to the Subscriber; 4.2.10. Incess of onlumber porting from the "Azerfon" network, carried out in accordance with item 2.7 of this Agreement, but in the event that the disglations on the number ported to another operator's network, 4.2.10. Incess of the advectment period to another operator for such number have not been completed, to terminate like obligations figures the number in accordance with the relevant regulations of the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan; 4.2.12. To post certain advectments pending a response to a Subscriber's nequest for information. If information service is paid, the cost of advectsing may not be included in the cost of the application. 4.2.13. If there are reasonable grounds to decide that the Subscriber is in breach of the obligations provided for in clauses 4.3.3.4.3.6.4.3.7. and 4.3.8 of this Agreement, "Azerfon" may at its sole discriben rise interest information resources for the spotection of children from harmful information, subject the provisions of the Law of the Republic 4 Azerbaijan "On the Protection of Children from Harmful information, subject the provisions of the Kard (ared)s) and the Number(s), not to allow their regulator or permanent was 4.3.1. To regulary check the balance and ensure is its topped up; 4.3.2. In accordance with the provisions of the Agreement, pay any debis incurred in the use of the Services in a timely manner; 4.3.4. Immediately (in any case, the later than (ask) hours (ard(s)) and the Number(s), not to callow their regulator permanent use by thirid parties, as 4.3.4. Intelevent o

4.3.8. Not to use the Network, Service, SIM card(s) /e-SIM card(s) or payment cards for any illegal or unethical purposes, criminal purposes or administrative offenses;
4.3.9. Not to use devices that interfere with the network or have a negative impact on it;
4.3.0. To use the amount in the account of the number only for payment of debis incurred for "Azerfon" communication services, provided that they are not repaid;
4.3.10. To use the amount in the account of the number only for payment of debis incurred for "Azerfon" communication services, provided that they are not repaid;
4.3.10. To use the amount in the values or decrease the balance limit of the number (log capabilities provided by "Azerfon";
4.3.13. To the request of "Azerfon", to allocate an additional amount to the deposit account of the Number (log increasing the credit limit or activating the roaming service);
4.3.14. To the request of "Azerfon", to allocate of the number within the technical capabilities provided by "Azerfon";
4.3.14. In order to refuse from the Services or the aparies for commercial or other purposes from the SMIs credit limit on capabilities provided by "Azerfon";
4.3.15. Not to provide call centers (relephone information cennel) services to third parties from the Number(s) without the written consent of "Azerfon" and not to send bulk SMS (message) to third parties for commercial or other purposes from the SMIs cence.
4.4. To require "Azerfon" to fulfill the obligations set in present Agreement;
4.3.2. To add or refuse any communication services provided by "Azerfon", in accordance with the arelizable Tariffs and Rules;
4.4.3. To to use a fariff package offered by "Azerfon", or replace with another one in accordance with the relevant conditions and Rules;
4.4.5. During the period of validity of this Agreement, in the manner set by "Azerfon" (by contacing Customer Services or by sending an SMS to the corresponding

Article 5. PAYMENT TERMS
5.1. The cost of the Service used by the Subscriber under this Agreement is set according to the Tariffs effective on the date of execution.
5.2. The Subscriber is provided with information (SMS notification or invoice) on the debt amount accrued for the Services used by him/her in accordance with the Tariff package (the payment to cument for prepaid Services is provided in advance). The Subscriber will pay either in advance or before the due date of payment (by 2016) de ach month) as described in the notification. Failure to pay the amount specified in the SMS notification or invoice in full and in a timely manner is considered a material breach of the terms of this Agreement. Failure to provide the Subscriber will an SMS notification or Invoice does not release the Subscriber into the Subscriber will be compared to the subscriber will be accrued for the Subscriber will be accrued for the Subscriber will be accrued to the Subscriber will be accrued to the Subscriber will be accrued to the subscriber will be accrued to the subscriber will be accrued to the Subscriber will be accrued to the subscriber will be accrued to

use of the Service. 5.3. If the Subscriber is in breach of payment terms established by "Azerfon" and provided for by this Agreement and stipulated by the Tariffs and Regulations, subject to change from time to time, "Azerfon" will charge a penalty to the Subscriber at the rate of 0.1% of the total debt amount for each calendar day of leday (not exceeding 30% in total). The penalties charged to the Subscriber may be unilaterably deduced by "Azerfon" from the account (balance) of the number used by him/her or from the deposit account (first from the credit limit deposit, then from the 5.3.

5.4. The Subscriber's failure to understand any notice sent to the Subscriber or any information, amount or demand described in the invoice shall not release hin/her from the obligation to pay the amount specified in such invoice or fulfill any other demand. In such cases, the Subscriber should pay the specified amount and then contact "Azerfor".
5.5. Payments runder the Agreement can be made by cash, electronic (non-cash), bank transfer or Nar payment cards;
5.7. Payments mill be transfered to the balance of the Number.
5.8. If the payment is made by bank transfer, the payment order must indicate the Agreement number, the invoice number (if provided) and the Subscriber's Number(5).
5.9. In accordance with the legislation of the Republic of Azerbaijan, value added tax is applied to the cost of communication services.
5.1. The payment is are dane or are drawn any in the form set by "Azeron".
5.2. Subscriber 'S Number(5).
5.3. Number(5).
5.4. Subscriber's Subscriber or invoice for the current month is provided at the beginning of the next biling period.
5.1. The for the official request submitted 'or Azeron''. the Subscriber may receive the invoice in the orresponding amount charged according to the used Tarff and information (list and cost) on outgoing calls (SMS) DATA) and incorning calls during international caraning.
5.1.5. The invoice for the Survices provided under the Subscriber and the baladet tax is preclided by the Subscriber's control calls during international caraning.
5.1.6. Subscriber or to the authorized representative of the Subscriber All invoices set) the Subscriber's control care dane was in the Agreement stable baschitted to the acress possibled during international caraning.
5.1.6. The invoice for the Survices provided under the Agreement shall be submitted to the acress possibled during international caraning.
5.1.6. The invoice for the Survices provided under the Ag

Arrice 6. PARTIES' LABLITY AND LIMITATIONS 6.1 In accordance with the legislation of the Republic d Azertajan, the Subscriber is lable for full or partial non-fulfiliment of the terms of this Agreement. 6.1. The lability of "Azerton" for material and other damages caused to the Subscriber directly or indirectly as a result of complete or partial non-fulfilment of the obligations under this Agreement by "Azerfor", including defective Services, is limited only to the coat of services provided by the Tariff package of such Services. The Subscriber agrees not to have any claim against Azerforn other than the liability provided for in this Article for my damage caused to the Subscriber as a result of non-fulfilment or improper fulfilment of the obligations stipulated by this Agreement by "Azerfor". C2. "Azerfor"

. rfon\* bears no liability for the results of the Subscriber's use of communication services. igning this Agreement, the Subscriber expresses his/her consent to receive advertising or other entertaining SMS and any other information to Azeriori bears to tazang.
 By signing this Agreement, the the Numbers used by him/her.

Article 7. Additional provisions
7.1. This Agreement, which cannot be settled by negotiations between the Parties shall be resolved by the relevant judicial authorities of
the Republic of Azerbaijan. The Parties agree that dispute
7.1. This Agreement, which cannot be settled by negotiations between the Parties shall be resolved by the relevant judicial authorities of
the Republic of Azerbaijan.
7.2. Now that and the total of the Parties of the Republic of Azerbaijan. The Parties agree that dispute
7.3. By signing this Agreement, which cannot be settled by negotiations between the Parties shall be resolved by the relevant judicial authorities of
the Republic of Azerbaijan.
7.3. By signing this Agreement, the court
7.4. By signing this Agreement, the court objection. Yazerbaijk or any material or non-material damage suffered by the Subscriber are
accepted by the Subscriber after Subscriber areas and reliability for any material or non-material damage
areaut of the possible defects described in this clause 7.3. But the subscriber area of the Subscriber and the Subscriber area of the Subscriber and the Subscriber area of the Subscriber and the subscriber and the subscriber and the subscriber and the Subscriber and the Subscriber and the Subscriber and the subscriber and

will be established between the caller and the recipient of the call, and "Azerfon" shall bear no liability for any material or non-material damage caused to the Subscriber in connection with such video communication. 7.5. In order to make any changes to this Agreement (including changes to the Tariffs and Rules), "Azerfon" will publish the information on such changes through the mass media or the Republic of Azerbajan or post to nhe official website at www.nar.az. If the Subscriber does not send an official notice of termination of the Agreement to "Azerfon" within 10 (ten) calendar days from the date of publication of information about changes to the Agreement in mass media or by positing on the www.nar.az website, the changes published or posted on <u>www.nar.az</u> will be deemed as accepted by the Subscriber and are applied by "Azerfon". 7.6. A delay in the fulfilment of the rights and obligations set in this Agreement by "Azerfon" any not serve as a basis for restricting the legal rights of "Azerfon".

rights of "Azerlon". 7.7. If more than 1 (one) Number is provided to the Subscriber's use by "Azerlon" under 1 (one) subscription Agreement, in case the provision of Services on one or more of those Numbers is temporarily suspended or if the relations between the Parties are terminated for such Number(s), upon mutual written agreement of the Parties, relations can be continued on other Numbers provided to the Subscriber under the subscription Ameannant

of Services on one or more of those Numbers is temporarily suspended or if the relations between the Parties are ferminated for such Number(s), upon mutual writem agreement of the Parties, relations can be continued on other Numbers provided to the Subscriber under the subscription Agreement. 7.8. By signing this Agreement, the Subscriber agrees that the terms and conditions of the "Nar+" mobile application are an integral part of this Agreement. If the Subscriber does not use the "Nar+" mobile application are the time of signing this Agreement, this cause 7.8 shall take effect from the moment the terms and conditions of the said mobile application are confitmed by the Subscriber through themobile application. 7.3. The Subscriber may carry out transactions (including, but not limited to the registration of a new Number in the name of the Subscriber from the moment the terms and conditions of the said mobile application are confitmed by the Subscriber active number already registered in the telecommunications network of "Azerfori" for the Sagement. In this case, netwine password (OTP) sent by "Azerfor" to the subscriber's active number already registered in the telecommunications network of "Azerfori" provide the software the subscriber by the complication. Number in the name of the Subscriber by face recognition (dentity verification) through the online asses platform, that is, by confirming the information to be provided by the Subscriber through such platform and the one-time password (OTP) sent to the active mobile number used by him/mer. An analog of his/her personal signature, including the registration of a new number in the active number registred in his/her name in the telecommunications network of "Azerfor" through the analog of his/her personal signature. The Subscriber and a new tonk Subscriber and the subscriber's personal signature. The Subscriber and a care congrition. When obtaining a new Number by this method, the Subscriber and personal signature in Subscriber and the subscriber is fully liable

## Article 8. FORCE-MAJEURE

Article 6. FORCE-MAJEURE 6.1. According to this Agreement, force majeure means earthquake, flood, epidemic, pandemic, epizootic, fire, war, revolution, coup d'état, legal acts of competent authorities and persons, as well as other competent institutions, or cour orders and other emergency situations which render it impossible for the Parties to fullither obligations under the Agreement and which arise beyond the control of the Parties and for which the Parties are not liable (hereinafter referred to as "Force Majeure"). 8.2. The Party that cannot fullith is obligations under the Agreement as a result of force majeure will not be liable for hom-fulfilment. Nevertheless, the reference to Force Majeure shall in no case be a basis for non-fulfilment of the Subscriber's obligations to pay under the Agreement

Article 9. VALIDITY TERM OF THE AGREEMENT, SUSPENSION OF SERVICES AND TERMINATION OF THE AGREEMENT 9.1. This Agreement comes into force from the date of signing by both Parties (in the case of number porting carried out in accordance with clause 2.7. from the date of successful porting) and is considered valid until terminated in accordance with the Agreement. 9.2. With the exception of Tariff Services intended for foreigners who are temporarily in the Republic of Azerbaijan, the Subscriber may suspend the Services provided under present Agreement at any time for a certain time period, not exceeding 90 (ninety) calendar days. For the purpose, the Subscriber will contact the relevant center of "Azerbain" in the herein the application forms provide by "Azerba"

the Services provides under present Agreement at any time for a certain time period, not exceeding 50 (intely) calendar agis. For this purpose, the Subscriber value contact the release calendar to a certain time period, and the subscriber value application forms provided by 'Azerfor' and submit to 'Azerfor'. The Subscriber traces will release the Subscriber time be obligation to the payle the debt saccrude as result of the Subscriber value application of Services under the Agreement in the same way. Terrinitation of Services under the Subscriber time to build by the Subscriber value as result of the Subscriber time to build by the Subscriber time to the subscriber time to the subscriber's request. If the Subscriber time is stress intended for foreigners who are temporarily in the Republic of Azerfor's foreigners who are temporarily in the Republic of Azerfor's for each subscriber's request, may be reasoned at any time based on the Subscriber's request. If the Subscriber to des not any observices the same of a service time of the time request. If the Subscriber variable is the Agreement will be deemed as the reminded and 'Azerfor' for resuming the services immediately after the period of temporary suspension of Services has ended, in this case, the Agreement will be deemed as terminated and 'Azerfor' will be able to make the Number(s) available to any third party or use the number(s) for other purposes, that are not in contrary to the law, as well as to close the communication line. If the Subscriber 'stress the Services to reminate the Agreement will be 0 (ninety calendar days after the activation of the Number(s), in this case, the Subscriber's regions the Subscriber's time of a terminate the Agreement will be according calendar days after the activation of the Number(s), in this case, the Subscriber value as the services the Agreement will be 0 (ninety calendar days after the activation of the Number(s), in this case, the Subscriber value as the advectore according to tariffs effective at the date of submissi

9.3. "Azerton" may unilaterally suspend or terminate this Agreement in the following cases and based on its choice and discretion: (a) If the technological equipment and service quality of "Azerfon" are adversely affected as a result of the Subscriber's use of the Services under this Agreement.

(a) If the technologic equipment and service quality of "Azerton" are adversely affected as a result of the Subscriber's use of the Services under this Agreement;
(b) in connection with carrying out technical or preventive works on the equipment of "Azerton";
(c) If there is reason(s) to believe that the Subscriber has committed any act or other violation of law through the network or communication channels of "Azerton", the state;
(c) in case of non-fulfilment of payment obligations by the Subscriber's nacordance with the terms of the Agreement;
(e) in case of non-fulfilment of payment obligations by the Subscriber's nacordance with the terms of the Agreement;
(f) in accordance with the terms of the Agreement;
(g) according to the period(s) of use of the any obligation by the Subscriber's advective and the agreement;
(g) according to the period(s) of use of the annual packages of benefits and services of Yazeron" annuaced in mass media or posted on the official website of "Azerton" at www.nar.az; and charged to the balance(s) of the Namos(s);
(i) In cacordance with the terms of the balance for any obligation by the Subscriber's use of the Number(s);
(i) In carcordance with the terms of the balance services for the samourt paid on the number (depending on the Tariff used on the onther, as different period may be set by 'Yazeron' on the official website of the number(advective);
(j) In fracer majeure circumstances and other case provided for in the legislation;
(j) In carcordance with the terms of the service for the amount paid on the number (depending on the Tariff used on the number, a different period may be set by 'Yazeron' on the official vebsite of 'Azeron' and the tiscase, such period applies), unless the balance of the number, is topped-up;
(j) When the subscriber dives or is judicially dicated as dead, missing or incapacitated.
(m) The provision of communication services in the

By entering into this written Agreement in a manner not prohibited by law, the parties express their agreement to all its terms and conditions of the

# "AZERFON" LLC Subscriber Name, surname Name, surname Signature Signature

Seal

Seal





